

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yükümlərin miqdarı haqqında ^[1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”, “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” və “Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yükümlərinin miqdarı” təsdiq edilsin (əlavə olunur). ^[2]

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar 2001-ci il aprelin 16-dan qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 12 aprel 2001-ci il
80

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli 80
saylı qərarına əlavə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161
nömrəli qərarı ilə təsdiq edilmiş mətndə

[Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri](#) ^[3]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının

DƏRƏCƏLƏRİ

Kod	Malların adı	Əlavə ölçü vahidi	ixrac rüsum dərəcəsi (gömrük dəyərinə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları)
4101	<i>tribunuzlu mal-qaranın (eamış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış; perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tük örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş;</i>	-	-
410120	<i>bütöv dərilər, ikilənməmiş, quru halda hər biri 8 kq-dan çox olmayan, quru-duzlu halda 10 kq-dan çox olmayan və ya təzə, yaş-duzlu və ya ayrı konservləşdirilmə halında 16 kq-dan çox olmayan kütlə ilə;</i>	-	-
4101201000	<i>təzə</i>	kq	1000 kq-a 500 ABŞ dolları
4101203000	<i>yaş-duzlu</i>	kq	1000 kq-a 500 ABŞ dolları
4101205000	<i>quru və ya quru-duzlu</i>	kq	1000 kq-a 500 ABŞ dolları

4101208000	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
410150	<i>bütöv dəri, çəkisi 16 kq-dan çox:</i>	-	-
4101501000	<i>təzə</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4101503000	<i>yaş-duzlu</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4101505000	<i>quru və ya quru-duzlu</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4101509000	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4101900000	<i>digərləri, gönin qalın, yarıqalın və ətik hissələri daxil olmaqla</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4102	<i>Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikəllənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yun örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş, bu qrupun qeydlərinin 1-ci hissəsinin "v" bəndində sadalananlardan başqa:</i>	-	-
410210	<i>yun örtüyü ilə:</i>	-	-
4102101000	<i>quzuların</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4102109000	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
-	<i>yun örtüyü olmayan:</i>	-	-
4102210000	<i>pikəllənmiş</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4102290000	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 500 ABŞ dolları</i>
4104	<i>İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tük örtüyü olmayan gönlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş:</i>	-	-
-	<i>nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):</i>	-	-
410411	<i>ikilənməmiş cilalanmamış üzlük; ikilənmiş üzlük:</i>	-	-
4104111000	<i>iribuynuzlu mal-qaranın (camışlar daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m²-dən (28 kv futdan) artıq olmayan</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
-	<i>digərləri:</i>	-	-
-	<i>iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):</i>	-	-
4104115100	<i>bütöv gönlərdən hazırlanan dəri, səthinin sahəsi 2,6 m²-dən (28 kv futdan) artıq olan</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
4104115900	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
4104119000	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
410419	<i>digərləri:</i>	-	-
4104191000	<i>iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m²-dən (28 kv futdan) artıq olmayan</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
-	<i>digərləri:</i>	-	-
-	<i>iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):</i>	-	-
4104195100	<i>bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m²-dən (28 kv futdan) artıq olan</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
4104195900	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>
4104199000	<i>digərləri</i>	<i>kq</i>	<i>1000 kq-a 350 ABŞ dolları</i>

4105	Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yun örtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış:	-	-
410510	nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):	-	-
4105 10 100 θ	ikilənməmiş	kq	1000 kq-a 150 ABŞ dolları
4105 10 900 θ	ikilənmiş	kq	1000 kq-a 150 ABŞ dolları
4401	Şalban, odun, budaq, çirpi bağlamaları və ya analoji formalarda yanacaq oduncağı; oduncaq talaşası və ya yonqarı; şalbanlar, briketlər, granullar şəklində və ya analoji formalarda aqlomerasiya olunmuş və ya olunmamış mişarağzı və ağac tullantıları və skrapı:	-	-
4401 10 000 θ	— yanacaq oduncağı şalban, girdin, çirpi bağlaması formasında və ya analoji formalarda	-	1 m ³ 1000 ABŞ dolları
4403	Məşə materialı, emal edilməmiş, qabığı soyulmuş və ya qabığı soyulmamış, üst oduncağı yonulmuş və ya yonulmamış və ya qaba yonulmuş və ya yonulmamış:	-	-
4403 10 000 θ	— boya, aşındırıcı, kreozot və ya digər konservantlarla emal edilmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 20	— digər iynəyarpaqlı növlərdən:	-	-
-	— — adi küknar "Picea abies Karts" və ya Avropa ağ şamı (Abies alba Mill):	-	-
4403 20 110 θ	— — tir	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 20 190 θ	— — digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— — adi şam ağacı "Pinus sylvestris L.":	-	-
4403 20 310 θ	— — tir	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 20 390 θ	— — digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— — digərləri:	-	-
4403 20 910 θ	— — tir	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 20 990 θ	— — digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— bu qrupun yarımövqələrinə dair 1-ci qeyd ə göstərilən tropik oduncaq növlərindən digərləri:	-	-
4403 41 000 θ	— — tünd qırmızı oduncaqlı şoreya, açıq qırmızı oduncaqlı şoreya və şoreya bakau	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 49	— — digərləri:	-	-
4403 49 100 θ	— — — silindrik entandrofaqma, kayya ivorensis və hündür xlorofora və ya Afrika tik ağacı	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 49 350 θ	— — — Klayn aukumeyası və faydalı entandrofaqma	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 49 950 θ	— — — digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— — digərləri:	-	-
4403 91	— — palıddan (Quercus spp.):	-	-
4403 91 100 θ	— — — şalbanlar	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 91 900 θ	— — — digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 92	— — fıstıqdan (Fagus spp.):	-	-
4403 92 100 θ	— — — şalbanlar	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 92 900 θ	— — — digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4403 99	— — digərləri:	-	-

4403-99-100 θ	— qovaqdan	m ³	1 m ³ 1000 ABŞ dolları
4403-99-300 θ	— evkaliptdən	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— tozağacından:	-	-
4403-99-510 θ	— tir	m ³	1 m ³ 1000 ABŞ dolları
4403-99-590 θ	— digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4403-99-950 θ	— digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4404	Çəllə koduncağı; yarılmış şalbanlar, ağacdən dirəklər və payalar, itilənmiş (sivri), lakin uzununa mişarlanmamış; çelik, çətir və alətlər üçün dəstəklər və digər analoji məmulatların istehsalında istifadə edilən, qaba yonulmuş, lakin yonulub hamarlanmamış, əyilməmiş və digər üsulla emal edilməmiş meşə materialı; qabığı soyulmuş və analoji oduncaq:	-	-
4404-10-000 θ	— iynəyarpaqlı növlərdən	-	1 m ³ 1000 ABŞ dolları
4404-20-000 θ	— yarpaqlı növlərdən	-	1 m ³ 1000 ABŞ dolları
4407	Uzununa mişarlanma və ya yarıma, təbəqələrə ayrılma və ya qabığı soyulma, yonulma və cilalanma ilə emal olunmuş və ya olunmamış, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə materialları:	-	-
4407-10	— iynəyarpaqlı:	-	-
4407-10-150 θ	— cilalanmış; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— digərləri:	-	-
-	— rəndələnmiş:	-	-
4407-10-310 θ	— "Picea abies Karts" növlü adi küknar və ya Avropa ağ şamı (Abies alba Mill)	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-10-330 θ	— adi şam ağacı "Pinus sylvestris L."	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-10-380 θ	— digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— digərləri:	-	-
4407-10-910 θ	— "Picea abies Karts" növlü adi küknar və ya Avropa ağ şamı (Abies alba Mill)	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-10-930 θ	— "Pimnus sylvestrimis L." növlü adi şam ağacı	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-10-980 θ	— digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— bu qrupun yarımövqələrinə dair 1-ci qeyddə göstərilən tropik növlərin oduncağından:	-	-
4407-21	— maxoqon ağacı (Swietenia spp.):	-	-
4407-21-100 θ	— cilalanmış; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— digərləri:	-	-
4407-21-910 θ	— rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-21-990 θ	— digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-22	— surinam virolası, məsaməli feba və balza:	-	-
4407-22-100 θ	— cilalanmış; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	— digərləri:	-	-
4407-22-910 θ	— rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları

4407-22-990 θ	---- digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-25	-- tutqun-qırmızı oduncaqlı şoreya, açıq- qırmızı oduncaqlı şoreya və şoreya bakau:	-	-
4407-25-100 θ	----- şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	---- digərləri:	-	-
4407-25-300 θ	----- rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-25-500 θ	----- cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-25-900 θ	---- digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-26	--- şoreyanın, paraşoreyanın, pentakmenin müxtəlif növlərinin oduncaqlı, şoreyanın bütün növlərinin oduncaqlının üst qatı, paraşoreya, şoreya faqusına və şoreyanın digər növləri və ətirli fraqra:	-	-
4407-26-100 θ	----- şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	---- digərləri:	-	-
4407-26-300 θ	----- rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-26-500 θ	----- cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-26-900 θ	---- digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-27	-- silindrik entandrofraqma:	-	-
4407-27-100 θ	----- cilalanmış; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	---- digərləri:	-	-
4407-27-910 θ	----- rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-27-990 θ	---- digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-28	--- hündür xlorofora və ya Afrika tik ağacı:	-	-
4407-28-100 θ	----- cilalanmış; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	---- digərləri:	-	-
4407-28-910 θ	----- rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-28-990 θ	---- digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-29	-- digərləri:	-	-
4407-29-150 θ	----- şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	---- digərləri:	-	-
-	----- cüt qanadlı genesiya, Varburq qonistilyüsü, aromatlı driobalanons və ya kamfora ağacı, tik və ya cat ağacı, congkong, Beyker intsiyasi, naziktili diera, koompassiya, Klayn aukumeyast, bərəkətrənlı triplexiton, faydalı entandrofraqma, kayya ivorensis, Hekkel mimuzopsu, anqola entandrofraqması, hündür mansoniya və ya Afrika tik ağacı, ilomba və ya anqola piknantusu, lovoa (növləri), gur terminaliya, Rio palisandri, Par palisandri və Braziliya çəhrayı ağacı:	-	-
-	----- rəndələnmiş:	-	-
4407-29-200 θ	----- Rio palisandri, Par palisandri və Braziliya çəhrayı ağacı	m ³	1 m ³ 1000 ABŞ dolları

4407-29-250 θ	-----digərləri	m ²	1 m ² 1000 ABŞ dolları
4407-29-450 θ	-----cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-29-610 θ	-----qanadlı lofira	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-29-680 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-29-830 θ	-----rəndələnmiş	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-29-850 θ	-----cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-29-950 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-91	---palıddan (<i>Quercus spp.</i>):	-	-
4407-91-150 θ	-----cilalanmış; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
-	-----rəndələnmiş:	-	-
4407-91-310 θ	-----parket və ya döşəmələrin ağac örtüyü üçün kiçik tirlər, plankalar və frizlər, yığılmamış	m ²	1 m ² 1000 ABŞ dolları
4407-91-390 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-91-900 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-92-000 θ	---fıstıqdan (<i>Fagus spp.</i>)	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-93	---ağcaqayından (<i>Acer spp.</i>):	-	-
4407-93-100 θ	-----yonulmuş; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-93-910 θ	-----cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-93-990 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-94	---albalıdan (<i>Prunus spp.</i>):	-	-
4407-94-100 θ	-----yonulmuş; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-94-910 θ	-----cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-94-990 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-95	---göyrüşdən (<i>Fraxinus spp.</i>):	-	-
4407-95-100 θ	-----yonulmuş; şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-95-910 θ	-----cilalanmış	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-95-990 θ	-----digərləri	m ³	1 m ³ 1000 ABŞ dolları
4407-99	---digərləri:	-	-
4407-99-200 θ	-----şalbanbaşı birləşmələri olan, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış	m ³	1 m ³ 1000 ABŞ dolları
-	-----digərləri:	-	-
4407-99-250 θ	-----yonulmuş	m ³	1 m ³ 1000 ABŞ dolları

4407-99-400 θ	----- <i>çıtalanmış</i>	m^3	$1\ m^3\ 1000\ ABŞ$ <i>dolları</i>
-	----- <i>digərləri:</i>	-	-
4407-99-910 θ	----- <i>qovaqdan</i>	m^3	$1\ m^3\ 1000\ ABŞ$ <i>dolları</i>
4407-99-960 θ	----- <i>tropik növlü oduncaqdan</i>	m^3	$1\ m^3\ 1000\ ABŞ$ <i>dolları</i>
4407-99-980 θ	----- <i>digərləri</i>	m^3	$1\ m^3\ 1000\ ABŞ$ <i>dolları</i>
-	I. İLKİN MƏHSULLAR: DƏNƏVƏR VƏ TOZŞƏKİLLİ MƏHSULLAR	-	-
7201	Poladlıq və güzgü çuqunları, külçə, qəlib və digər ilkin formalarda:	-	-
7201-10	tərkibində 0,5 kütlə 1% və ya ondan az fosfor olan aşqarlanmamış poladlıq çuqun:	-	-
-	tərkibində 0,4 kütlə %-dən az olmayaraq manqan olan:	-	-
7201-10-110	tərkibində 1 kütlə %-ə və ya ondan az silisium olan	kq	1000 kq, 5 ABŞ dol
7201-10-190	tərkibində 1 kütlə %-dən artıq silisium olan	kq	1000 kq, 5 ABŞ dol
7201-10-300	tərkibində 0,1 kütlə %-dən az olmayaraq, lakin 0,4 kütlə %-dən az manqan olan	kq	1000 kq, 5 ABŞ dol
7201-10-900	tərkibində 0,1 kütlə %-dən az manqan olan	kq	1000 kq, 5 ABŞ dol
7201-20-000	tərkibində 0,5 kütlə %-dən çox fosfor olan aşqarlanmamış poladlıq çuqun	kq	1000 kq, 5 ABŞ dol
7201-50	aşqarlanmış poladlıq; güzgü çuqunu:	-	-
7201-50-100	tərkibində 0,3 kütlə %-dən az və 1 kütlə %-dən çox olmayaraq titan və 0,5 kütlə %-dən az olmayaraq vanadium olan	kq	1000 kq, 5 ABŞ dol
7201-50-900	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7202	Ferroərıntilər: ferromanqan:	-	-
7202-11	tərkibində 2 kütlə %-dən çox karbon olan:	-	-
7202-11-200	5 mm-dən böyük olmayan dənəvər şəklində və tərkibində 65 kütlə %-dən artıq manqan olan	kq	1000 kq, 5 ABŞ dol
7202-11-800	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7202-19-000	digərləri ferrosilisium:	kq	1000 kq, 5 ABŞ dol
7202-21	tərkibində 55 kütlə %-dən artıq silisium olan:	-	-
7202-21-100	tərkibində 55 kütlə %-dən çox, lakin 80 kütlə %-dən çox olmayaraq silisium olan	kq	1000 kq, 5 ABŞ dol
7202-21-900	tərkibində 80 kütlə %-dən çox silisium olan	kq	1000 kq, 5 ABŞ dol
7202-29-000	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7202-30-000	ferrosilikomanqan ferroxrom:	kq	1000 kq, 5 ABŞ dol
7202-41	tərkibində 4 kütlə %-dən çox karbon olan:	-	-
7202-41-100	tərkibində 4 kütlə %-dən çox, lakin 6 kütlə %-dən az karbon olan tərkibində 6 kütlə %-dən çox karbon olan:	kq	1000 kq, 5 ABŞ dol
7202-41-910	tərkibində 60 kütlə %-dən çox olmayaraq xrom olan	kq	1000 kq, 5 ABŞ dol
7202-41-990	tərkibində 60 kütlə %-dən çox xrom olan	kq	1000 kq, 5 ABŞ dol
7202-49	digərləri:	-	-
7202-49-100	tərkibində 0,05 kütlə %-dən çox olmayaraq karbon olan	kq	1000 kq, 5 ABŞ dol
7202-49-500	tərkibində 0,05 kütlə %-dən çox, lakin 0,5 kütlə %-dən çox olmayaraq karbon olan	kq	1000 kq, 5 ABŞ dol
7202-49-900	tərkibində 0,5 kütlə %-dən çox, lakin 4 kütlə %-dən çox olmayaraq karbon olan	kq	1000 kq, 5 ABŞ dol
7202-50-000	ferrosilikoxrom	kq	1000 kq, 5 ABŞ dol
7202-60-000	ferro-nikel	kq	1000 kq, 5 ABŞ dol
7202-70-000	ferromolibden	kq	1000 kq, 5 ABŞ dol
7202-80-000	ferrovolfram və ferrosilikovolfram digərləri:	kq	1000 kq, 5 ABŞ dol
7202-91-000	ferrotitan və ferrosilikotitan	kq	1000 kq, 5 ABŞ dol
7202-92-000	ferrovanadium	kq	1000 kq, 5 ABŞ dol

7202 93 000	ferromolibden	kq	1000 kq, 5 ABŞ dol
7202 99	digərləri: ferrofosfor:	-	-
7202 99 110	tərkibində 3 kütlə % -dən çox, lakin 15 kütlə % -dən az olmayaraq fosfor olan	kq	1000 kq, 5 ABŞ dol
7202 99 190	tərkibində 15 kütlə % və ya ondan artıq fosfor olanlar	kq	1000 kq, 5 ABŞ dol
7202 99 300	ferrosilikomanqan	kq	1000 kq, 5 ABŞ dol
7202 99 800	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7203	Dəmir filizinin birbaşa reduksiya məhsulları və digər parça, yumaq və analoji formalarda olan məsaməli dəmirilər: tərkibində 99,94 kütlə % əsas element olan parça, yumaq və analoji formalarda olan dəmirilər:	-	-
7203 10 000	dəmir filizinin birbaşa reduksiya məhsulları	kq	1000 kq, 5 ABŞ dol
7203 90 000	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7204	Qara metal tullantıları və qırıntıları; qara metal qırıntılarından alınmış təkrar əridilmək üçün külçələr (xəlitə külçələri):	-	-
7204 10 000	təkmə çuqun tullantıları və qırıntıları	kq	1000 kq, 7 ABŞ dol
-	aşqarlanmış (xüsusi) poladların tullantıları və qırıntıları:	-	-
7204 21	korroziyadavamlı (paslanmayan) polad:	-	-
7204 21 100	tərkibində 8 kütlə % və ya daha çox nikel olan	kq	1000 kq, 7 ABŞ dol
7204 21 900	digərləri	kq	1000 kq, 7 ABŞ dol
7204 29 000	digərləri	kq	1000 kq, 7 ABŞ dol
7204 30 000	qalaya örtülmüş qara metal tullantıları və qırıntıları	kq	1000 kq, 7 ABŞ dol
7204 41	təkar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer istehsalı tullantıları, ovuntular, kəsiklər və şamplanmalar, bağlamada və ya bağlamasız:	-	-
7204 41 100	təkar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer istehsalı tullantıları, ovuntular (kəpəklər) kəsik tullantıları və şamplanmalar:	kq	1000 kq, 5 ABŞ dol
7202 41 910	bağlamada	kq	1000 kq, 5 ABŞ dol
7204 41 990	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7204 49	digərləri:	-	-
7204 49 100	xırdalanmış (kəsilmiş) digərləri:	kq	1000 kq, 5 ABŞ dol
7204 49 300	bağlamada digərləri:	kq	1000 kq, 5 ABŞ dol
7204 49 910	sortlaşdırılmamış	kq	1000 kq, 5 ABŞ dol
7204 49 990	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7204 50	təkrar ərinti üçün külçələr (xəlitə ərintiləri):	-	-
7204 50 100	aşqarlanmış (xüsusi) poladdan	kq	1000 kq, 5 ABŞ dol
7204 50 900	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7205	Poladlıq və güzgü çuqunlarından və qara metallardan dənə və tozlar:	-	-
7205 10 000	dənələr	kq	1000 kq, 5 ABŞ dol
-	tozlar:	-	-
7205 21 000	aşqarlanmış podaddan	kq	1000 kq, 5 ABŞ dol
7205 29 000	digərləri	kq	1000 kq, 5 ABŞ dol
7206 10 000	külçələr	kq	1000 kq, 5 ABŞ dol

Qrup 14 (7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0; 7404 00 990 0 istisna olmaqla)	MİS VƏ MİS MƏHİULATLARI	KQ	1000 KQ, 10 ABŞ DOL
7402 00 000 0	saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 12 000 0	Saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 13 000 0	Saflaşdırılmış misdən prokat üçün biçmələr	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 19 000 0	Digər saflaşdırılmış mis	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 21 000 0	mis və sink əsasında ərintilər (latun)	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 22 000 0	mis və qalay əsasında ərintilər (tunc)	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 29 000 0	digər mis ərintiləri (7405 mal mövqeyindəki liqaturalardan başqa)	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7404 00	Mis tullantıları və qırıntıları:	-	-
7404 00 100 0	-saflaşdırılmış misin	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
-	-mis ərintilərinin:	-	-
7404 00 910 0	- mis və sink əsasında ərintilər (latun)	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7404 00 990 0	- digərləri	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7405 00 000 0	Mis əsasında liqaturalar	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7407 10 000 0	Saflaşdırılmış misdən çubuqlar və profillər	-	10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7407 20 000 Digər mis ərintilərindən çubuqlar və 10 faiz, lakin 1000

7407 25 000 0	<i>Digər mis ərintilərinin çubuqları və profillər</i>	-	<i>10 jüt, təxminən 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla</i>
7601	Emal olunmamış alüminium:	-	-
7601 10 000	aşqarlanmamış alüminium	kq	1000 kq, 15 ABŞ dol
7601 20	alüminium ərintiləri:	-	-
7601 20 100	ilkin təkrar:	kq	1000 kq, 15 ABŞ dol
7601 20 910	külçə və ya maye halında	kq	1000 kq, 15 ABŞ dol
7601 20 990	digərləri	kq	1000 kq, 15 ABŞ dol
7602 00	Alüminium tullantıları və qırıntıları: tullantılar:	-	-
7602 00 110	təkar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer istehsalı yonqarları, kəpəklər və kəsiklərin tullantıları; qalınlığı 0,2 mm-dən çox olmayan rənglənmiş metala tutulmuş və bərkidilmiş vərəqlərin və folqaların (əsas hesabla alınmadan) tullantıları	kq	1000 kq, 15 ABŞ dol
7602 00 190	digərləri (çıxış məmulatları da daxil olmaqla)	kq	1000 kq, 15 ABŞ dol
7602 00 900	qırıntı	kq	1000 kq, 15 ABŞ dol
7603	Alüminium tozları və pulcuqları:	-	-
7603 10 000	Laysız quruluşlu tozlar	kq	1000 kq, 15 ABŞ dol
7603 20 000	Laylı quruluşlu tozlar; pulcuqlar	kq	1000 kq, 15 ABŞ dol
Qrup 78	Qurğuşun və ondan olan məmulatlar	kq	1000 kq, 15 ABŞ dol
Qrup 79	Sink və ondan hazırlanan məmulatlar	kq	1000 kq, 15 ABŞ dol
Qrup 80	Qalay və ondan hazırlanan məmulatlar	kq	1000 kq, 15 ABŞ dol

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına

ƏLAVƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının

MİQDARI

1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələri də daxil olmaqla keçirilən (o cümlədən müəyyən olunmayan baqajda və beynəlxalq poçt göndərişlərində) malların, habelə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən xarici ölkədə sifariş verməklə (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və sairə çəkilən xərclər nəzərə alınmaqla) gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsi üçün hər bir yük gömrük bəyannaməsinə və ya gömrük mədaxil orderinə görə malın gömrük dəyərindən asılı olaraq aşağıdakı qaydada gömrük yığımları alınır:

gömrük dəyəri 1000 manata qədər olduqda 10,0 manat;

gömrük dəyəri 1001 manatdan 10000 manata qədər olduqda 50 manat;

gömrük dəyəri 10001 manatdan 100000 manata qədər olduqda 100 manat;

gömrük dəyəri 100001 manatdan yuxarı olduqda isə 275 manat.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasılatın pay bölgüsü haqqında sənədlərə əsasən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixrac, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, pasport və şəxsiyyət vəsiqələri blanklarının, həmçinin, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı avadanlıq və materialların gömrük rəsmiləşdirilməsi zamanı hər bir yük gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq, 275 manat miqdarında gömrük yığımları alınır.

Hasılatın pay bölgüsü haqqında sənədlərin icrası ilə bağlı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sənədlərin müvafiq müddəaları ilə müəyyən edilmiş miqdarda gömrük yığımları alınır.

3. Gömrük yük bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq, 10 manat miqdarında gömrük yığımları alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 manat, hər əlavə tranzit yük bəyannamələri üçün isə 10 manat miqdarında gömrük yığımları alınır.

5. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

5.1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün – 20 manat;

5.2. digər nəqliyyat vasitələri üçün – 15 manat miqdarında gömrük yığımları alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və ya iş yerindən kənar rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.

7. Aşağıdakı hallarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük yüqumları alınır:

7.1. qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardımlar;

7.2. humanitar yardımlar;

7.3. texniki yardımlar;

7.4. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri;

7.5. elektrik enerjisinin qarşılıqlı ötürülməsi;

7.6. fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar;

7.7. istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, beynəlxalq poçt göndərişlərində ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olmayan mallar;

7.8. qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadıqı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələrkən (və ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köçüb gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özləri ilə gömrük sərhədindən keçirərək, gömrük orqanlarına bəyan etməklə, müsəyət olunan baqajla və ya müsəyət olunmayan baqajla gətirildikdə (aparıldıqda);

7.9. zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalar gömrük qaydalarına əməl etməklə, müvəqqəti olaraq gətirildikdə (aparıldıqda);

7.10. açılmış və rəsəlik hüququ əsasında əldə edilmiş malları (gətirilməsi və aparılması qadağan edilmiş mallardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

SİYAHISI

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarının 1-ci, 3-cü, 5-ci və 7-10-cu bəndləri, 4-cü bəndinin 4.1.-4.2. yarımbəndləri;

2. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 25 nömrəli qərarının 1-ci bəndinin 2-ci, 4-6-cı, 9-10-cu və 12-18-ci abzasları;

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 may tarixli 94 nömrəli qərarının 2-ci bəndinin 3-4-cü abzasları;

4. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 iyul tarixli 112 nömrəli qərarı;

5. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 138 nömrəli qərarının 1-ci bəndi;

6. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 sentyabr tarixli 164 nömrəli qərarı;

7. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 sentyabr tarixli 173 nömrəli qərarı;

8. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 174 nömrəli qərarı;

9. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli 195 nömrəli qərarının 1-ci bəndi;

10. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 mart tarixli 62 nömrəli qərarının 1-ci bəndi.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 26 iyul 2006-cı il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 652**)
2. 27 noyabr 2007-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1187**)
3. 13 sentyabr 2012-ci il tarixli **202** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti **15 sentyabr 2012-ci il, 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 09, maddə 928**)
4. **26 aprel 2016-cı il tarixli 168 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **29 aprel 2016-cı il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 823**)
5. **2 avqust 2016-cı il tarixli 290 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **6 avqust 2016-cı il, 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1430**)

6. [05 oktyabr 2016-cı il tarixli 379 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 oktyabr 2016-cı il, 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1698)
7. [10 yanvar 2017-ci il tarixli 2 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 116)
8. [12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07)
9. [28 mart 2017-ci il tarixli 113 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2017-ci il, 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 511)
10. [20 aprel 2017-ci il tarixli 160 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 aprel 2017-ci il, 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 644)
11. [10 avqust 2017-ci il tarixli 327 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 avqust 2017-ci il, 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1615) (bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir)
12. [22 avqust 2017-ci il tarixli 333 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1621) (bu qərar 2017-ci ilin 1 aprel tarixindən tətbiq edilir və 2018-ci ilin 31 yanvar tarixinədək qüvvədədir)
13. [3 noyabr 2017-ci il tarixli 479 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2144) (bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir)
14. [17 noyabr 2017-ci il tarixli 500 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2164)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SIYAHISI

-

^[1] [26 aprel 2016-cı il tarixli 168 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 aprel 2016-cı il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 823) ilə adından “, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı” sözləri çıxarılmışdır.

[26 aprel 2016-cı il tarixli 168 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 aprel 2016-cı il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 823) ilə 1-ci hissəsindən “və Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” sözləri çıxarılmışdır.

[22 avqust 2017-ci il tarixli 333 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1621) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə “2710 19 210 0” alt yarımövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir. (bu qərar 2017-ci ilin 1 aprel tarixindən tətbiq edilir və 2018-ci ilin 31 yanvar tarixinədək qüvvədədir)

[28 mart 2017-ci il tarixli 113 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2017-ci il, 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 511) ilə “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə “4105 10 900 0” alt yarımövqeyindən sonra bu qərarın əlavəsində göstərilən alt yarımövqələri əlavə edilmişdir.

[20 aprel 2017-ci il tarixli 160 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 aprel 2017-ci il, 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 644) ilə 0602 20 900 0 alt yarımövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

0602 20 900 0	— digərləri	-	0
----------------------	-------------	---	----------

[20 aprel 2017-ci il tarixli 160 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 aprel 2017-ci il, 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 644) ilə 1209 99 990 0 alt yarımövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1209 99 990 0	— digərləri	-	3
----------------------	-------------	---	----------

[05 oktyabr 2016-cı il tarixli 379 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 oktyabr 2016-cı il, 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1698) ilə “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə “I. İkinci məhsullar: dənəvər və tozşəkili məhsullar” bölməsindən əvvəl yeni məzmununda mal mövqələri əlavə edilmişdir. (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra (07.11.2016-cı ildə) qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir).

[2 avqust 2016-cı il tarixli 290 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 avqust 2016-cı il, 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1430) ilə “XİF MN kod” sütununa “Qrup 74” mal mövqeyindən sonra “(7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0; 7404 00 990 0 istisna olmaqla)” sözləri əlavə edilmişdir. (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra (05.09.2016-cı ildə) qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir).

[10 yanvar 2017-ci il tarixli 2 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 116) ilə “7402 00 000 0” mal mövqeyinə aid sətirdən sonra yeni məzmununda “7403 12 000 0”, “7403 13 000 0” və “7403 19 000 0” mal mövqələri əlavə edilmişdir.

[2 avqust 2016-cı il tarixli 290 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 avqust 2016-cı il, 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1430) ilə “Qrup 74” mal mövqeyindən sonra yeni məzmununda 7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0; 7404 00 990 0 alt yarımövqələri əlavə edilmişdir. (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra (05.09.2016-cı ildə) qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir).

[10 yanvar 2017-ci il tarixli 2 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 116) ilə “7404 00 990 0” mal mövqeyinə aid sətirdən sonra yeni məzmununda “7405 00 000 0”, “7407 10 000 0” və “7407 29 000 0” mal mövqələri əlavə edilmişdir.

27 noyabr 2007-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1187) ilə «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı» yeni mətnə təsdiq edilmişdir (əlavə olunur).

əvvəlki redaksiyada deyilirdi:

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığumlarının
MİQDARI

1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayaraq), nəqliyyat vasitələrinin, həmçinin Azərbaycan Respublikasının Milli Bankı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənarında sifariş verilməklə (hazırlanmasına, götürülməsinə, sığortalanmasına və s. çəkilən xərclər nəzərə alınmaqla) götürülən milli valyutanın gömrük rəsmiləşdirilməsinə götürülən milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15 faizi miqdarında, Azərbaycan Respublikasının Dövlət Neft şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxal üzrə hər bir yük gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığumları alınır.

İxrac məqsədli neft qaz fəaliyyəti üzrə idxal edilən avadanlıq və materialların gömrük rəsmiləşdirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə, lakin 275 (iki yüz yetmiş beş) ABŞ dollarından artıq olmamaq şərtilə, gömrük yığumları alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi, yardım, humanitar və texnik yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığumları alınır.

3. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödəncə alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların, gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannamələri üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığumları alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün — 20 ABŞ dolları;

digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödəncə alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənar rəsmiləşdirilməsinə görə gömrük yığumları ikiqat miqdarda alınır.

13 sentyabr 2012-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti 15 sentyabr 2012-ci il, 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 09, maddə 928) ilə "Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığumlarının miqdarı"nın 4-cü hissəsində "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 4011 30 000 0, 4012 13 000 0, 6813 20 000 1, 6813 89 000 1, 7007 21 800 1, 8408 90 470 1, 8409 10 000 0, 8411 91 000 0, 8411 99 001 0, 8411 99 009 0, 8413 81 000 1, 8413 91 000 1, 8414 10 890 1, 8479 71 000 0, 8501 31 000 1, 8501 32 000 1, 8501 33 000 1, 8501 34 000 1, 8501 40 200 1, 8501 40 800 1, 8501 51 000 1, 8501 52 200 1, 8501 52 300 1, 8501 52 900 1, 8501 61 000 1, 8501 61 800 1, 8501 62 000 1, 8501 63 000 1, 8502 11 200 1, 8502 11 800 1, 8502 20 200 1, 8502 20 400 1, 8502 20 600 1, 8502 20 800 1, 8511 10 000 1, 8511 20 000 1, 8511 30 000 1, 8511 40 000 1, 8511 50 000 1, 8511 80 000 1, 8531 20 200 1, 8531 20 400 1, 8531 20 950 1, 8531 80 200 1, 8531 80 950 1, 8543 70 900 1, 8802 11 000 0, 8802 12 000 0, 8802 20 000 0, 8802 30 000 0, 8802 40 001 0, 8802 40 003 0, 8802 40 004 0, 8802 40 009 0, 8803 10 000 0, 8803 20 000 0, 8803 30 000 0, 8805 29 000 0, 9020 00 000 1 və 9401 90 100 0 mal mövqələrinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)" sütununda "0,5" rəqəmi ilə əvəz edilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8413 30 200 1, 8413 30 800 1, 8413 50 200 1, 8413 50 800 1, 8413 60 200 1, 8413 60 800 1, 8507 10 200 1, 8507 10 800 1, 8507 20 200 1, 8507 20 800 1, 8507 30 200 1, 8507 30 800 1, 8507 40 000 1, 8507 50 000 1, 8507 60 000 1, 8507 80 000 1, 8507 90 300 1 və 8507 90 800 1 mal mövqələrinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)" sütununda "3" rəqəmi ilə əvəz edilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 9401 10 000 0 mal mövqeyinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)" sütununda "15" rəqəmi "0" rəqəmi ilə əvəz edilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 10 000 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 21 200 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 21 800 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 29 200 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 29 810 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 29 890 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 31 000 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 39 000 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 8412 90 200 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə

“Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8412 90 400 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8412 90 800 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 10 112 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 10 119 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 10 912 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 10 919 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 90 112 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 90 119 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 90 312 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 90 319 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 90 902 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[12 yanvar 2017-ci il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 yanvar 2017-ci il, 07) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 8702 90 909 mal mövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir.

[\[2\]](#) [17 noyabr 2017-ci il tarixli 500 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, 257, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2164**) ilə 1-ci hissə ləğv edilmişdir

[\[3\]](#) [3 noyabr 2017-ci il tarixli 479 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, 245, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2144**) ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)” sütununda “0405” mal mövqeyinə aid sətirlərdə “15” rəqəmi “5” rəqəmi ilə əvəz edilmişdir. *(bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir)*